



AZƏRBAYCAN RESPUBLİKASININ
MƏRKƏZİ BANKI

Ödəniş kartları ilə baş vermiş Rəqəmsal Fırıldaqqılıq Statistikası


Nəzarət subyektlərinə məxsus ödəniş kartları və
ödəniş şəbəkəsi üzrə

2026-cı il, 2-ci rüb

2026-cı il, 2-ci rüb

Banklardan toplanmış məlumatlara əsasən ödəniş kartları ilə baş vermiş
fırıldaqqılıq hallarının həcmi

Fırıldaqqılıq hallarının həcmi (AZN)



**Fırıldaqqılıq əməliyyatlarının həcmi üzrə
2026-cı il 1-ci rüb ilə müqayisədə il 2-ci rübdə:**

- Ölkə daxilində fırladaqqılıq hallarının məbləği ↓20,43% azalıb
- Ölkə xaricində fırladaqqılıq hallarının məbləği ↓11,03% azalıb

Ölkədaxili - Ölkə banklarına məxsus ödəniş kartları ilə ölkədaxili xidmət şəbəkəsi üzrə fırladaqqılıq əməliyyatları
Ölkəxarici - Ölkə banklarına məxsus ödəniş kartları ilə ölkəxarici xidmət şəbəkəsi üzrə fırladaqqılıq əməliyyatları


Bu təqdimatda əks olunmuş göstəricilər banklar tərəfindən Mərkəzi Banka təqdim edilmiş məlumatlar əsasında hazırlanıb.

Mərkəzi Bankın apardığı təhlillər göstərir ki, bu təqdimatda qeyd olunmuş fırladaqqılıq hallarının əksəriyyəti ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verib

2026-cı il, 2-ci rüb

Banklardan toplanmış məlumatlara əsasən ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq hallarının sayı

Fırıldaqçılıq hallarının sayı



Fırıldaqçılıq əməliyyatlarının sayı üzrə 2026-cı il 1-ci rüb ilə müqayisədə 2-ci rübdə:

- Ölkə daxilində fırıldaqçılıq hallarının sayı ↑ 6.20% artıb
- Ölkə xaricində fırıldaqçılıq hallarının sayı ↓ 39.65% azalıb

Ölkədaxili - Ölkə banklarına məxsus ödəniş kartları ilə ölkədaxili xidmət şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatları
Ölkəxarici - Ölkə banklarına məxsus ödəniş kartları ilə ölkəxarici xidmət şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatları



Bu təqdimatda əks olunmuş göstəricilər banklar tərəfindən Mərkəzi Banka təqdim edilmiş məlumatlar əsasında hazırlanıb.

Mərkəzi Bankın apardığı təhlillər göstərir ki, bu təqdimatda qeyd olunmuş fırıldaqçılıq hallarının əksəriyyəti ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kibercələduzlara təqdim olunması nəticəsində baş verib

2026-cı il, 2-ci rüb

Banklardan toplanmış məlumatlara əsasən ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq halları



Fırıldaqçılığın növü (%)



Ölkədaxili

Ölkəxarici

Avadanlığın növü (%)



Ölkədaxili

Ölkəxarici

*Mobil Bankçılıq, elektron cüzdan və digər ödəniş alətinə 2-ci şəxs tərəfindən tam giriş hüququ əldə edilməsi (həssas məlumatın 2-ci şəxsə ötürülməsi, zərərverici proqramlar və ya məsafədən idarəetmə proqramları vasitəsilə) nəticəsində kart hesabının ələ keçirilməsi

**«Kartın fiziki iştirakı olmadan», «itmiş/oğurlanmış kart», «saxta surəti çıxarılmış kart» və s.

***Sadəcə kartın üzərindəki məlumatların ələ keçirilməsi nəticəsində 2-ci şəxs tərəfindən həyata keçirilən əməliyyat

****«Hesabın ələ keçirilməsi», «itmiş/oğurlanmış kart», «saxta surəti çıxarılmış kart» və s.

*****«Elektron ticarət və Mobil Tətbiq» – Elektron qaydada ödəniş icra edilən elektron ticarət şəbəkəsi (vebsayt və ya mobil tətbiq-bura mobil bankçılıq və elektron cüzdan tətbiqləri aiddir)

***** Fırıldaqçılıq əməliyyatının hansı növ avadanlıqda icra edildiyini təsnifləşdirir. Avadanlıq növlərinə POS terminal, ATM, və s. misal göstərmək olar